

Asfalten-qatran-parafin çöküntülərinin yaratdığı mürəkkəbələşmələrin aradan qaldırılması üçün yeni üsul

O.F. İsmayılov

"Neftqazelmətadlıqatlayıha" İnstitutu

e-mail: natiq.hamidov@socar.az

Açar sözlər: yataq, işlənmə, quyu, istismar, asfalten-qatran-parafin çöküntüleri, donma temperaturu, kimyəvi reagent.

Новый метод устранения осложнений, вызванных асфальтосмолопарафиновыми отложениями

О.Ф. Исмаилов
НИПИНефтегаз

Ключевые слова: месторождение, скважина, эксплуатация, асфальтосмолопарафиновые отложения, температура застыивания, химический реагент.

Асфальтосмолопарафиновые отложения являются одной из причин изменения вязкости продуктов, ухудшения эксплуатационных показателей скважин, уменьшения внутреннего диаметра насосно-компрессорных труб и проницаемости призабойной зоны. Несмотря на многочисленные научно-исследовательские работы и эффективные методы, предлагаемые в этом направлении, данная проблема сохраняет свою актуальность в течение долгих лет.

Исследованы причины отложения асфальтосмолопарафиновых соединений, методы борьбы против них. На основе местного сырья разработан новый состав, длительное время экономичнее и эффективнее, чем его зарубежные аналоги защищающий внутренние поверхности промыслового оборудования и скважин от этих отложений.

New method for the elimination of complications occurred due to the asphaltene sediments

O.F. Ismaylov
"Oil-Gas Scientific Research Project" Institute

Keywords: field, well, operation, asphaltene sediment, freezing point, chemical agent.

Asphaltene sediments are one of the reasons for product viscosity changing, as well as the deterioration of well's performance characteristics, the decrease of inner diameter of production string and bottom-hole permeability. Despite the majority of scientific-research surveys and effective methods offered in this regard, the issue remains relevant for many years.

The offered paper studies the reasons for asphaltene compounds sedimentation and the control methods as well. A composition protecting inner surfaces of field equipment and the wells from these sediments for a long time based on the domestic crude, which is more cost effective and efficient than its foreign analogues has been developed.

Yüksək asfalten-qatran-parafin (AQP) tərkibili neftlər qeyri-bircəns, qeyri-müvəzənəli reoloji mürəkkəb maddələrdir ki, temperaturun aşağı düşməsi zamanı struktur dayışmaya məruz qalır. Bu da kristal qəfəsin yaranmasına səbəb olmaqla quyu möhsulunun (neftin) özlülüyünün dəyişməsinə, işləyən quyuların istismar göstəricilərinin pişləşməsinə, quyudibi zonanın və nasos-kompressor borularının (NKB) daxili diametrinin kiçilmasına gətirib çıxarır [1, 2].

AQP çöküntürlərinə qarşı mübarizədə kimyəvi reagentlərin tətbiqi dəha səmərəli hesab olunur. Parafin çökəndən istifadə olunan reagentlər kimyəvi birləşmənin tipi və quruluşundan asılı olaraq neftin donma temperaturunu aşağı salır, ya onun özlülüyünü dəyişdirir, yaxud da kompleks təsir göstərir [1, 3, 4].

Son zamanlar yüksək parafinli neftlərin çıxarılması və nəqli xüsusiyyətlərinin yaxşılaşdırılmasına məqsədi ilə neftdə parafin fəza kristal qəfəsinin yaranmasını qarşısını alan, nəticədə donma temperaturunu aşağı salan polimer maddələrdən - aşqarlardan (depressatorlar) geniş istifadə olunur. Hazırda hər hansı bir qeyri-Nyuton neft üçün optimallı aşqarın seçilmesi metodikası mövcud deyil. Aşqar və onun konsentrasiyasının seçiləməsi təcrübə yolla təyin olunur. Onların bir qismi donma temperaturunu, digərləri statik sürüşmə gərginliyini, bəzilər isə dinamik sürüşmə gərginliyini və dinamik özlülüyü aşağı saldırdıdan hansının daha yaxşı olmasını bəzən təyin etmək mümkün olmur. Bunun üçün etibarlı parametrin seçiləməsi problemi meydana çıxır və müxtəlif temperaturlarda çoxsaylı məlumatların olması bu parametrin seçiləmini daha da çətinləşdirir [1, 4, 5].

Quyularda parafin çökmesine qarşı yeni üsünlərin işlənməsi zamanı, mədən avadanlıqlarının daxili səthində AQP birləşmələrinin çökəmə səbəbləri, onlara qarşı mübarizə üsulları, parafin və hidrat çökmesine qarşı hazırlanmış və istifadə olunan kimyəvi reagentlər, tərkiblər arasında təqribən olumluşdur. Təklif olunan tərkiblər quyularda AQP çöküntülərini yaxşı həll etmək, istismar quyuşlarında avadanlıqların və quydibi zonanın uzunmüddətli mühafizəsinə tömən emir və reagent sərfi çoxdur.

Məqsədümüz parafin çökmesində istifadə olunan inhibitor sərfini azaldan, istismar quyuşlarında avadanlıqların və quydibi zonanın AQP çöküntülərindən uzun müddət mühafizə edən, yerli xammallardan misbatan ucuz başa gələn yeni tərkib hazırlamadır.

Yeni tərkib Alkan DE-202 deemulqatoru, izopropil spirti və dizel yanacağının təmizlənməsindən ayrılan qələvi tullantısı əsasında hazırlanmışdır.

Bu reagent neft quyuşları ilə yanışı quydibi zonan da AQP çöküntülərindən təmizləyir. Təklif olunan tərkibdə təkisik kimyəvi komponentlər yoxdur. Bu tərkib boruların daxili səthində tez adsorbsiya olunaraq AQP çöküntülərinin qarışımı alır. Tərkib daxil olan qələvi tullantısı mühitin pH-ni qaldırır və Alkan DE-202 sopolimerinin təsiri artırır. Tərkib daxil olan qeyri-ionogen tipli səthi aktiv maddənin (Alkan DE-202 deemulqatoru) bir neçə molekulu spirt molekulü ilə difil birleşmə əmələ götürir.

Quyularda parafin çökmesine qarşı hazırlanmış yeni tərkib (Alkan DE-202 deemulqatoru, izopropil spirti və qələvi tullantısı) OKI-18 reagenti ədalətləndirilmişdir.

Köpük əmələ gətirən məhlullara polimer his-

səciklärlərinin (Alkan DE-202 deemulqatoru) eləvə edilməsi tiksotrop strukturun yaranmasına səbəb olur, bu zaman təbəqənin özlüyü tərtibatı artır. Oksietilen və oksipropilen sopolimerləri su molekulaları ilə hidrogen rabitəsini entropiya effekti hesabına yaradır.

Republikada iştirahə olunan kimyəvi məhsullar əsasında hazırlanmış OKI-18 reagentinin parafin çökmesinə təsirinin araşdırılması möqsədi aparılmış laboratoriya tədqiqat işləri "səyəq barmaqlar" əsası ilə aşağıdakı ardıcılıqla yerinə yetirilmişdir.

Əvvəlcə tərkibində parafin olan neftlər su hamamında 60 °C-yə qədər qızdırılır ki, parafin hissəcikləri tam hall olunsun. Bundan sonra qızdırılmış neft həcmi bir litr olan üç odadavamlı stakanə tökülmər və maqnit qarışdırıcıların üzərinə yerləşdirilir. Stakanlardan ikisini müxtəlif qatılında OKI-18 reagenti eləvə edilir. Üçüncü stakanə hər bir reagent eləvə edilir, yəni bu stakan yoxlama funksiyası yerinə yetirir.

Stakanlarda temperaturlar ($t=60^{\circ}\text{C}$) barərəqləşdikdən sonra onların içərisində "latun barmaqlar" salınır. Termostatda yerləşdirilmiş maye sırkulyasiya olunur və onun temperaturu 50°C həddində saxlanılır.

Bu zaman temperaturun düşməsi ilə əlaqədar olaraq "latun barmaqlar"ın üzərinə AQP çökmeye başlayır. Lazım temperaturda 20 daq. müddətinə "latun barmaq"la neftin töməni tömən olunur. Tədqiqat başa çatdıqdan sonra "latun barmaq"ların üzərindəki AQP çöküntüləri kranı çevirirməkla, 2-ci termostatda isti su ilə qızdırılub əvvəlcədən çəkisi məlum olan boş stakanə tökülmə və analitik tərəzidə çəkilir.

Laboratoriya tədqiqatları N.Nərimanov ad. NQÇ-1-nin müxtəlif quyuşlarından götürülmüş dörd

nümunə üzərində aparılmışdır. Tədqiqat işlərinə başlamadan əvvəl həmin neft nümunələrinin fiziki-kimyvi xassələri və nümunələr götürülmüş quyuşların yeraltı tömər zamanı çıxarılmış NKB-ların daxili səthlərinə çökəməsə bərk birləşmələr analiz edilmişdir. Analizin nticələri cədvəl 1 və 2-də verilmişdir.

Cədvəl 1-dən görünür ki, neft nümunələrinin tərkibində 6.3–6.4 % parafin, 1.9–2.0 % asfalten, 2.3–2.4 % qatran vardır. Nümunələr üzrə parafin, asfalten və qatranın ümumi miqdəri 10.5–10.8 % arasında dayışır. Cədvəl 2-dən görünür ki, boruların daxili səthlərinə çökəməsə bərk birləşmələr 70–72 % parafin, 16–17 % asfalten, 3.7–4.6 % qatran, 6.0–6.5 % yaqlar və 2.3–2.4 % mexaniki qarışqandır ibarətdir.

İlk növbədə reagentin tərkibində olan komponentlərin miqdərinin optimallaşdırılması məqsədi çoxlu sayıda təcrübələr aparılmışdır. Bu zaman Alkan DE-202 deemulqatorunun 1–3 %, izopropil spirtingin 2–5 % və qələvi tullantısının 92–97 % nisbətlərində reagent hazırlanaraq parafinli neftlərin donna temperaturuna təsirin əyrənilmişdir. Aparılmış təcrübələrin bir hissəsi nümunə olaraq cədvəl 3-də verilmişdir.

Nöticədə, İsləmşəhər yeni reagent Alkan DE-202 deemulqatoru, izopropil spirti və dizel yanacağının təmizlənməsindən ayrılan qələvi tullantısından ibarət komponentlərinin aşağıda göstərilən

nisbəti ən əməkdarlı təsir göstərən tərkib kimi göstərilmüşdür:

Alkan DE-202 deemulqatoru	2–3 hacm %
Izopropil spirti	2–4 hacm %
Qələvi tullantısı	qalani

OKI-18 reagenti aşağı donna temperaturuna malik olduğu üçün, bu reagent deppressor funkisiyasi daşıyır. Bu tərkib saruranglı olub, donna temperaturu mənfi 25°C -dir. OKI-18 reagentini keyfiyyət göstəriciləri aşağıda verilmişdir.

Göstəricilər	OKI-18
Sıxlıq, $\text{kg}\cdot\text{m}^{-3}$	927.4
Donna temperaturu, $^{\circ}\text{C}$	-25
Kinematik özlülük, mm^2/s	
20 °C-də	10.7
50 °C-də	4.6

Təklif olunan yeni reagentin optimal sərf normasının toyn olunması məqsədi da bir sıra təcrübələr aparılmışdır. Bu təcrübələr N.Nərimanov ad. NQÇ-1-nin quyuşlarından götürülmüş 2 nümunə (1 və 3 №-li) üzərində aparılmışdır. İlk növbədə parafinli neftin donna temperaturu müəyyənləşdirilmiş, sonra isə nefta 50 mg/l-dən başlayaraq 1000 mg/l miqdərindən qədər OKI-18 reagenti eləvə olunmaqla donna temperaturu təyin olundur. Təcrübələrin nöticələri cədvəl 4-də verilmişdir.

Cədvəl 3

Komponentlərin nisbəti	Tərkibin sərfi, mg/l	Parafinin miqdəri, %	Donna temperaturu, $^{\circ}\text{C}$	Donna temperaturu qarğıdışı, $^{\circ}\text{C}$
N.Nərimanov ad. NQÇ-1-nin parafinli nefti	-	6.1	25	0
Neft+ərkib				
1. Alkan DE-202 deemulqatoru - 1 %	250	5.7	15	10
2. Izopropil spirti - 2 %				
3. Qələvi tullantısı - 97%				
Neft+ərkib				
1. Alkan DE-202 deemulqatoru - 1 %	400	3	10	15
2. Izopropil spirti - 3 %				
3. Qələvi tullantısı - 96%				
Neft+ərkib				
1. Alkan DE-202 deemulqatoru - 1 %	400	2.3	7	18
2. Izopropil spirti - 2 %				
3. Qələvi tullantısı - 97%				
Neft+ərkib				
1. Alkan DE-202 deemulqatoru - 2 %	500	0.8	3	22
2. Izopropil spirti - 3 %				
3. Qələvi tullantısı - 95%				
Neft+ərkib				
1. Alkan DE-202 deemulqatoru - 2 %	500	0.5	-5	30
2. Izopropil spirti - 4 %				
3. Qələvi tullantısı - 94%				
Neft+ərkib				
1. Alkan DE-202 deemulqatoru - 3 %	800	0.5	-5	30
2. Izopropil spirti - 5 %				
3. Qələvi tullantısı - 92%				

Nümunələr	Neftin tərkibi, %				Neftin donna temperaturu, $^{\circ}\text{C}$			
	Parafin	Asfalten	Qatran	Yaqlar				
1	881.0	80	30.0	6.3	2.0	2.3	10.6	23
2	881.0	80	31.0	6.3	1.9	2.3	10.5	23
3	882.0	80	32.0	6.4	1.9	2.4	10.7	25
4	882.0	80	31.0	6.4	2.0	2.4	10.8	25

Cədvəl 1

Nümunələr	Birləşmələrin tərkibi, %				
	Parafin	Asfalten	Qatran	Yaqlar	Mexaniki qarışıqlar
1	72.0	16.0	4.0	6.5	2.3
2	71.0	16.0	4.6	6.0	2.4
3	71.0	17.0	3.7	6.3	2.3
4	70.0	16.0	4.0	6.0	2.4

Cədvəl 2

Cədvəl 4

Nümunələr	Reagent	Reagentin sərfi, mq/l	Neftin donma temperaturu, °C
1	Yoxlama	-	23
c	OKİ-18	50	20
C	c	100	14
C	c	200	11
C	C	300	10
C	C	400	-5
C	C	500	-5
C	C	1000	-5
3	Yoxlama	-	25
C	OKİ-18	50	20
C	c	100	15
C	c	200	10
C	C	300	8
C	C	400	-5
C	C	500	-5
C	C	1000	-5

Göründüyü kimi, depressatorun miqdari artırıqca neftin donma temperaturu azalır və bu qiyməti.

mət elə bir həddə çatır ki, depressatorun miqdarı artırmasında baxmayaq donma temperaturunun qiyməti dəyişir. Cədvəl 4-dən göründüyü kimi, OKİ-18 reagenti istifadə edilmədikdə parafinla zəngin neft müsbət 23–25 °C-də donurdusa, 400–500 mq/l OKİ-18 reagenti qatıldığda həmin neft mənfi 5 °C-də donur. Reagentin məhz bu qiyməti AQP çöküntülərinə qarşı mübarizədə optimal miqdardır hesab olunur.

Nəticə

1. Respublikamızda istehsal olunan kimyəvi məhsullar əsasında, maya dəyəri xeyli aşağı olan, depressator rolumu oynayan OKİ-18 reagenti işlənmişdir.

2. İslənmiş reagentin parafinli neftlərin donma temperaturuna təsiri öyrənilmiş və müəyyən olunmuşdur ki, bu reagent donma temperaturunu 15–20 °C aşağı salır.

3. Laboratoriya tədqiqatları əsasında parafin qarşı mübarizədə OKİ-18 reagentinin təsir effektivliyi 33 % və optimal sərf norması 5 l/t müəyyən olunmuşdur.

Ədəbiyyat siyahısı

- Akhmadeev A.G., Safin M.A., Radionova E.V. Effektivnost' deistvia depressoornixh prisadok na svoistva vysokoparafinistoi nefti // Neftyanoe khozaiystvo, 2002, № 3, c. 83-84.
- Batalin O.Yu., Vafina N.G., Zakharov M.Yu., Kritskaya S.L. Modelirovaniye obrazovaniy tverdykh parafinov v skvazinakh i nefteprovodakh // Neftepromyslovye delo, 1995, № 4-5, c. 9-10.
- Akmetov I.M., Sherstnev N.M. Primenenie kompozitnykh sistem v tekhnologicheskikh operatsiyakh ekspluatatsii skvazhin. – M.: Nedra, 1989, 213 c.
- Suleimanov B.A., Mamedov K.K., Gasanov Z.T. Ispol'zovanie kompozitsii dlya promyvki i obrabotki skvazhin. – Baku: AzINTI, 1991, № 61, 3 c.
- Panteleev G.V. Opredelenie intensivnosti parafinizatsii podzemnykh trub v skvazinakh // Neftepromyslovye delo, 1970, № 4, c. 29-31.

References

- Akhmadeev A.G., Safin M.A., Radionova E.V. Effektivnost' deistvia depressoornixh prisadok na svoistva vysokoparafinistoi nefti // Neftyanoe khozaiystvo, 2002, № 3, c. 83-84.
- Batalin O.Yu., Vafina N.G., Zakharov M.Yu., Kritskaya S.L. Modelirovaniye obrazovaniy tverdykh parafinov v skvazinakh i nefteprovodakh // Neftepromyslovye delo, M., 1995, No 4-5, s. 9-10.
- Akmetov I.M., Sherstnev N.M. Primenenie kompozitnykh sistem v tekhnologicheskikh operatsiyakh ekspluatatsii skvazhin. – M.: "Nedra", 1989, 213 s.
- Suleimanov B.A., Mamedov K.K., Gasanov Z.T. Ispol'zovanie kompozitsii dlya promyvki i obrabotki skvazhin. AzINTI, No 61, 1991, 3 s.
- Panteleev G.V. Opredelenie intensivnosti parafinizatsii podzemnykh trub v skvazinakh // Neftepromyslovye delo, 1970, No 4, s. 29-31.